

Azərbaycan Sahibkarlar Konfederasiyası

Azərbaycan Dövlət İqtisad Universitetini 90 illik yubileyi münasibətilə təbrik edir

Hörmətli Ədalət müəllim,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətə başlamasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq.

Azərbaycanda insan kapitalına qoyulan ən qiymətli investisiya təhsil sistemidir. Ölkəmizin qocaman ali təhsil müəssisələrindən biri olan və hazırda dünyanın məşhur Universitetləri sırasında özünə layiqli yer tutan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bu il 90 illik yubileyini qeyd etməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindəndir.

1930-cu ildə əsası qoyulmuş bu universitet iqtisadiyyatımızın müxtəlif sahələrini əhatə edən dəyərli kadrlar yetişdirməklə respublikamızda özəl biznesin və sahibkarlığın inkişafında mühüm rola malikdir.

Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik tarixinin ən yaddaqalan illəri bilavasitə ümummillə liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb - Azərbaycan Dövlət İqtisad Universiteti yaradılmışdır. Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitet bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilmişdir. Universitet ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması üçün əsas mərkəz hesab olunur.

Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, milli təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası istiqamətində zəruri addımlar atılır. Belə ki, müvafiq dövlət proqramları və strategiya qəbul edilmiş, tədrislə yanaşı, elmi tədqiqatların keyfiyyətinin artırılması da əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə əsaslı islahatlar aparılır.

Makroiqtisadi sabitliyin möhkəmlənməsi ilə yanaşı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dəyər zəncirinin yaradılması, sahibkarlığın stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət həm də peşəkar kadrlara olan tələbatı yüksəltmişdir. Bu səbəbdən də son illərdə Dövlət İqtisad Universitetinin müasir tədris metodikasının tətbiqi sahəsində əldə etdiyi uğurlar, professor-müəllim heyətinin keyfiyyətə yeni səviyyəyə qaldırılması, texniki bazanın təkmilləşdirilməsi nəticəsində universitetin yetişdirdiyi mütəxəssislərin səviyyəsi ilbə-il qalxmaqdadır.

Bu uğurların qazanılmasında Universitetin rektoru kimi Siz başda olmaqla bütün əməkdaşların böyük əməyi vardır və Azərbaycan sahibkarları bu əməyi yüksək qiymətləndirir.

Hörmətli Ədalət müəllim,

Bir daha Sizi və rəhbərlik etdiyiniz bu ali təhsil ocağının bütün əməkdaşlarını, eləcə də tələbə heyətini Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi münasibəti ürəkdən təbrik edirik. Əminik ki, gələcəkdə də Universitetin kollektivi Azərbaycanda iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanmasına böyük töhfə verəcəkdir.

*Hörmətlə,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının Prezidenti
Məmməd Musayev*